



Nizami dövründə "yaşamış"... XX əsr alimi

Yevgeni Bertels

Yevgeni Bertels – 1890-ci ilin 25 dekabrında Rus imperiyasının Sankt-Peterburq şəhərində anadan olub. Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakultəsini bitirmişdi. İran-

şünaslıq və türkologiya üzrə adlı-sanlı mütəxəssislərdən biri sayılıb. SSRİ EA-nın akademikiydi. Özbəkistan və Tacikistanın əməkdar elm xadimi, İran EA və Dəməşqdəki Ərəb EA müxbir üzvü seçilmişdi. Nizami yaradıcılığı ilə bağlı tədqiqatlarına görəsə, 1948-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdü.

Bertels ömrünün sonunadək SSRİ EA Şərqşünaslıq Institutunda çalışıb. O fars, tacik və bir sıra türkdilli xalqların ədəbiyyat tarixi sahəsində görkəmli mütəxəssis kimi tanınırdı. Sufizm və sufi ədəbiyyatına, Nizami, Firdovsi, Sədi, Cami, Nəvai və b. klassiklərin yaradıcılığına, Yaxın və Orta Şərq xalqlarının mədəniyyət tarixinə dair əsərlərin müəllifiydi. "İslam Ensiklopediyası"nın ən fəal müəlliflərindən biriydi.

Y.Bertels Nizaminin "İsgəndərnamə", Firdovsinin "Şahnamə" əsərlərinin elmi-tənqidi mətnini hazırlayıb, bu mövzuda dəyərli nəzəri məqalələr yazıbdır. Y.Bertels Azərbaycan ədəbiyyatının tədqiqi sahəsində çox böyük işlər

görüb, Nizami, Xaqani və Füzulinin yaradıcılığının tədqiqi ilə ardıcıl surətdə məşğul olub. Əslində Y.Bertels SSRİ-də nizamişunaslığın ən görkəmli banilərindən biridir. Bir çox əsərləri Şərq və Avropa dillərinə tərcümə olunub. Onu deyək ki, hələ sağlığında Bertels öz şəxsi kitabxanasını Azərb. SSR EA kitabxanasına bağışlamışdı. Bertelsin "Böyük Azərbaycan şairi Nizami" (1958); "Nizami və Füzuli" (1962). adlı kitabları dünya şərqşünaslıq elmində ən samballı əsərlər sırasındadır.

Şərq ədəbiyyatının bilicisi...

Faktlara münasibətdə Yevgeni Eduardoviç Bertelsin əsərləri özünün dəyəri, yüksək peşəkarlığı, filoloji və mövzuya yanaşma baxımından başqalarından xeyli fərqlənir. Fars, tacik, həm də bir sıra türkdilli ədəbiyyatların mahir bilicisi kimi o, ayrı-ayrı vaxtlarda, qırx il ərzində Leninqrad Universitetində, Şərq dilləri institutunda, Orta Asiya Dövlət universitetində, Moskva Şərqşünaslıq institutunda dərs deyib, eyni zamanda SSRİ Elmlər Akademiyası Asiya muzeinin elmi işçisi vəzifəsində çalışıbdır. Tədrislə bərabər, Bertels Şərq xalqları ədəbiyyatını öyrənmə baxımından xeyli zəhmət çəkib, şərq filolojisi sahəsində üç yüzdən çox samballı elmi məqaləsi

çap üzü görüb. Rus şərqşünaslıq tarixində şərq dillərini mükəmməl bilməklə o, təkcə fars – tacik ədəbiyyatını deyil, ərəb və bir neçə türkdilli (özbək, türkmən, azərbaycan və türk) ədəbiyyatlarının tədqiqatını da ardıcıl surətdə həyata keçiribdir.

Artıq 1929-1930-cu illərdə Bertelsin yaradıcılığında bir neçə tədqiqat mövzusu üzə çıxdı. Hər bir mövzu onun tərəfindən müxtəlif xarakterli elmi yazınlarda uzun illər boyunca tədqiq edilibdir. Söhbət Nizami yaradıcılığından, sufizmdən, Nəvai və onun müasirlərinin sənətindən, eləcə də iran və türk filologiyasına aid ümumi məsələlərdən gedir.

Özünün "Orta Asiyada fars dilində ədəbiyyat" adlı yazısında Bertels iri həcmli materiallara əsaslanır, şərq klassiklərinin bir-biri ilə sıx əlaqəsini və eləcə onların nadir ustalığını açıqlayır. Adı çəkilən tədqiqat işində fars və müxtəlif türk dillərində yazılıb-yaradan iyirmidən cox müəllif barədə Bertels belə yazırıdı: "...Fars dilli ədəbiyyatın Şərqi bir-biri ilə bağlılığına baxmayaraq, onu coğrafi və xronoloji baxımdan eyni şəkildə qəbul etmək böyük səhv olardı. Belədə, müxtəlif sahələrdə, təsadüflər nəticəsində böyük fərqlər ortaya çıxır ki, bunu da baş verən müxtəlif tarixi proseslərlə əlaqələndirmək düzgün olardı... Fars ədəbiyyatı demək olar ki, dörd regionda yayılıb ki, bunların da hər biri özünün spesifik xüsusiyyəti ilə fərqlənir: Bertelsin fikrincə, şairlərin yaradıcılığında ilk növbədə mövzu seçimi, dilin fərdiliyi idir ki, bunu da misal gətirilən məişət ayrıntıları, mənzərə rəsmləri təsdiqləyir. Tam ayındır ki, Nizami və Xəqanının xarakterik cəhətləri yalnız Zaqqafqaziyada inkişaf edə bilərdi..."

...1939-cu ildən Nizami mövzusu Bertels tədqiqatının əsas istiqaməti sayila bilər. Alim Nizami Gəncəvi mətnlərinin həqiqiliyini müəyyən etməkdən ötrü çox nəhəng tekstoloji iş aparır, "Xəmsə"dəki hər bir poemanın elmi tənqidçisi olmaqla, nəhayət ki "Şərəfnamə"nin elmi tərcüməsini həyata keçirir. "Nizaminin mətnləri üzərində iş" adlı səmballı məqaləsi də məhz o vaxt çap üzü görür.

Y.E.Bertels Nizami ırsini aşdırarkən, konkret tarixi faktlardan faydalanan və bununla da dahi azərbaycan şairinin əsərləri ilə ondan əvvəlkı, həm də onun müasirlərinin yaradıcılığı ilə sıx əlaqəni sübuta yetirir. Alim "Orta əsr şərq ədəbiyyatında fars dilində yazılıan və özünün dəst-xətti olan Azərbaycan poeziyası mövcuddur" fikrini deməklə ilk dəfə olaraq əsl həqiqəti açıqlayıır...

O vaxt Bertels, İskəndər – haqqında poetik romandakı tarixi şəxslərin tədqiqatı ilə də mükemmel tərzdə məşğul olur. Bertels romandakı çoxsaylı versiyaları müqayisə edərək, elmə farsdilli Hind şairi – Xosrov Dəhləvi barədə tamamilə yeni bir materialı təqdim edir. Məşhur şərqşünasın nəzəriyyəsində en vacib problemlərdən biri fars və türkdilli qələm sahiblərinin müqayisəsini aparmaq idi...

Şərq ədəbiyyatına həsr edilmiş bir məqaləsində Bertels belə yazırıdı: "...təsir əlbəttə ki nəzərə alınmalıdır, lakin düşünmək olmaz ki, bu açar hər bir qifili aça bilər və elmi işin mənası tamamilə bununla bağlıdır. İqtibas prosesinin özü yox, onun vacibliyi, götürülən materialın yeni şəkildə təqdim olunması hədsiz maraqlı doğurur..."

...Keçmiş rus şərqşünasları, bir qayda olaraq, Şərqdəki mədəni ırsın təhlilinə müraciət edərkən, çox vaxt nəzəri ümumiləşmələrdən qaçaraq, əsas diqqəti faktların dəqiq təqdimatına, bədii araşdırımlara cəmləyirdilər. XX əsrde ölkəşünaslıqla bərabər, həm də Şərq ölkələrinin siyasi, iqtisadi, mədəni inkişafı da dərinəndə tədqiq edilirdi. XX əsrin ikinci yarısında alimlər təkcə ayrıca bir mədəniyyətin təhlilini aparmaqla kifayətlənməmiş, daha geniş – dünya miqyasında bir-biri ilə bağlı mədəniyyətlərin təhlilini həyata keçirmişlər. O tədqiqatçıların ən görkəmlisi, şübhəsiz ki, Bertels idi...

